

Hudaning ayali yok

Muğəmməd dəwridiki Məkkə kapirliri «Hudaning «ilahiy kızları bar»» degəngə ixinətti. Xundakla xərhqi ibn İshäkmu: «Məkkidə yənə «Pak kız Məryəm bolsa, Hudaning anisi» wə «Məsih Əysa Hudaning jismaniyy jəhəttiki oqlı» degəngə ixəngən hristi'anlarmu bar» dəp hatırə қalduroqan. Bəlkim xu səwəbtin biz Kur'andin: —

«Alla asmanlarni wə yərni ərnəksiz Yaratkuqidur, Allaning hotuni yok tursa, қandaqlarqə balisi bolsun?» (Sürə «Ən'am», 102-ayət), xundakla: —

«Pərvərdigarımızning əzimiti kattidur, hotuni wə balisi yoktur» (Sürə «Jin», 3-ayət) deyilgəndək ayətlərni tapalamız.

Xuning bilən nuroqun musulmanlar Huda toopruluk «Ata», «Oğul» degən səzlərni anglioqanda, «Bir ata oğulluk boluxi üçün, uning ayali boluxi kerək, bu qoşum jismaniyy yaki jinisiy bir munasiwətni kərsitudu» degəngə ixinidu. Xunga ular: «Hudaning ayali yok bolsa, Məsih Əysa қandaşığı Hudaning Oqlı bolalisun?» degən so'alni köyidü.

Birak Məsihiylərmə bu hildiki ata-oğulluk munasiwətkə kat'iy ixənməydi. Əmma nuroqun musulmanlar buni tehi qüxinip yətmigən.

Mükəddəs Kitab «Təwrat, Zəbur, Injil»larda «Hudaning «ayali»» tooprısida heqkandak gəp kılınmioqan. Hudaning heqkandak məhluklar bilən jinisiy munasiwəttə bolğanlığının zərriqiliq purikimu yok. Axundak bir ukumni, məyli Məsih muhlisliri bolsun, məyli musulmanlar bolsun, həmmisi ohxaxla pütünləy kupurluk wə nəprətlik dəp karaydu.

Məsih muhlisliri musulmanlarda əzliridiki etikədning asasi toqrisida muxundak hata uğumning barlıqidin həwər tepip կalsa, nahayiti qəqüp ketidu wə azablinidu. Roxənki, bu qong bir uküxmaslik, xunglaxka muslimanlar buni enik bilip yətkəndin keyin yənə: «Əgər baxkılarning hata qüxinip կelixini halimisanglar, nemixka yənə «Hudaning Oqlı» degən səzni ixlitiwerisilər?» — degən so'alni soraydu.

Ata wə oqlul

Məsih Əysa Əzigə məhsus bir atalojuni rəsmiy təstikliqan tursa, bizning bu atalojuni ixlətməy taxliwetiximiz toqrimu? Bu əkil-parasətlikmu? Məsih Əysa muhlisliridin: «**Silər Meni kim dəysilər?**» — dəp soriqanda, Simon Petrus uningoşa: — «**Sən Məsih, mənggülük hayat Hudaning Oqlı ikənsən**» — dəp jawab beridu. Əysa bolsa: «**Bəhtliksən, i Yunus oqlı Simon! Buni sanga axkarilioquqi həq ət-kan igisi əməs, bəlki ərxtiki Atamdur**» dəp jawab beridu (Injil, «Matta», 16-bab, 15-18-ayət).

«Ata» wə «oqlul» degən səzlərni kixilərning yirginqlik haldə qüxinixining hajiti yok. Əgər rasttinla xundak hata qüxinip կalsingiz, undakta təwəndiki ibarilərni կandak qüxəndürüp berisiz? —

1. Muhammednинг Abdul Uza исимлик бир таојиси бар idi. Kur'anda у «Abu Ləhəb» (Yalkunning atisi) дəp atilidu (Sürə «Məsəd», 1-ayət). Roxənki, bu bir yalkunning uningdin tuqulojanlığını qüxəndürməydi.

2. Kur'annda «yolning oqlı» («yoluqi» degən mənidə) (ibn əs-səbil) (Sürə «Bəkərə», 117-ayət) degən bu ibarə ixlilikdə. Bu, yolning bir ayali bar, xundakla oqlı bar degənni qüxəndürməydi. Buningələ oħxax undak misallar naħayiti kəptur: —

3. Kur'an — «Kitablarning anisi» (Om ul-kitab) dəp atılıdu (Sürə «Al-imran» 7-ayət wə baxkilar)

4. Məkkə — «Xəhərlərning anisi» (Om-ul-kurah) dəp atılıdu (Sürə «Ən'am» 93-ayət wə baxkilar).

5. Muhammedning ayalliri «Məminlərning aniliri» dəp atılıd'u.

6. Muhammedning nəwrə ukisi «Abu Turab» (Tuprakning atisi) dəp atılıdu.

7. Muhammed əlüp kətkəndin keyin, u toqrułuk nuroğun hədislərni baxkilaroja қalduroğan bir muhlisi, müxükkə amrak bolğanlıkı üçün «Abu Hərayrah» (Müxükning atisi) dəp ataloğan.

Atam zamandin beri yaxap keliwatkan ər-ayallar, əzliri uqratoğan yax ķız-yigitlərni (gərqə əz oqlı yaki ķizi bolmisimu) «oqlum», «ķizim» dəp ataydu. Bu omumiylifix kətkən adətkə aylanoğan.

Yukiriki misallardin xuni kərūwelikə boliduki, Əysani «Hudaning Oqlı» deyix adəmni yirgəndüridiğən səz əməs, Muqəddəs Kitabda Məsih Əysa «Hudaning Oqlı» deyilgənlikini, hərbir durus niyəttiki kixilər կobul կiliği xərt.

«Məsih, Əysa Hudanıng Oqlı» degənni қandak qüxinix kerək?

Məsih, Əysanıng Əzini «Hudanıng Oqlı» degənni қandak qüxinix kerək? Pərixtə Jəbra'il Məryəmning yenioğa əwətilip, uningoşa bir oqlul pərzənt körüx hux həwirini yətküzginidə, Məryəm təwəndikidək inkas կayturoğan: —

«Məryəm pərixtidin — Mən tehi ər kixigə təgmigən tursam, bu ix қandağmu mumkin bolsun? — dəp soridi.

Pərixtə uningoşa jawabən: — Muqəddəs Roh sening wujudungoşa qüxicidu wə Həmmidin Aliy Bolquqining küq-ķudriti sanga sayə bolup yekinlixidu. Xunga, səndin tuqulidioğan muqəddəs pərzənt Hudanıng Oqlı dəp atılıdu» (Injil, «Luğa» 1-babtin).

Əysa wə Adəm'ata

Sürə «Al-imran», 59-ayəttə mundak deyilgən: —

«Allanıng nəziridə Əysanıng misali (u atisiz yaritiloqanlıktın) Adəm'atining misalioşa ohxaydu. Adəmni Alla (ata-anisiz) tupraqtın yaratti, andin uningoşa: «Wujudka kəl» dedi-də, u wujudka kəldi».

Əysa bilən Adəm'ata otturisida pərk barmu? Injil boyiqə eytkanda Əysa adəttiki adəm əməs; u tuquluxidin ilgirila məwjuṭ idi. Injil,

«Yuhanna» 8-bab, 56-58-ayəttə: —

«Əysa Yəhədiy mollilaroqa: — Atanglar İbrahim Mening künümni kəridioqanlığıdin yayrap-yaxnidi həm dərwəkə uni aldin'ala körüp xadlandı.

— Sən tehi əllik yaxka kirməy turup, İbrahimni kərdüngmu? — deyixti ular.

Əysa ularoqa:

— Bərhək, bərhək, Mən silərgə xuni eytip köyayki, İbrahim tuşulmastila, Mən Bar Bolquqidurmən! — dedi» dəp hatirilinidu.

«Mən Bar Bolquqidurmən» (yaki «Mən Əzümdurmən») degən namni, yəni Hudanıng bu namini qüxinix üçün «Misirdin qikix» 3:14nimu körüng).

Bir wakitta, Əysa Yəhədiy mollilardin mundak bir so'al soridi: —

«Kixılər Məsihni կandaksigə Dawutning oqlı dəydu? Qünki Dawut əzi Zəburda: Pərwərdigar menin Rəbbimgə eyttiki: —

«Mən sening düxmənliringni təhtipəring kılouqə,

Mening ong yenimda olturoqın!» — degənoğu?

Əmma Dawut Uni «Rəbbim» dəp qakıroqan yərdə, undakta U կandaşmu uning oqlı bolidu?» (qünki Məsih Dawuttin uluq bolidu, əlwəttə — Injil, «Luğa», 20-bab, 41-44-ayət, wə Zəbur, 110-küy, 1-ayətni körüng).

Xu səzlər bilən Məsih Əysa Əzining jismiy jəhəttiki əjjadlıridin, jümlidin Adəm'atidinmu üstün turidioqanlığını eytmamdu?

Injilda Əysa «Ahirkı Adəm'ata» dəp atılıdu: —

«Xunga Təwratta mundak pütülgənki: «Tunji insan Adəm'atımız tirik bir jan қılıp yaritildi»; əmma «ahirkı Adəm'ata» bolsa һayatlıq bərgüqi roh boldı. Əmma awwal kəlgini rohiy adəm əməs, bəlkı «təbi'ətkə təwə bolouqı» adəm idi, keyin «rohiy adəm» kəldi. Dəsləpki insan bolsa yərdin, tuprakṭın apiridə қilinoğan; ikkinqi insan bolsa asmandın kəlgəndur; tuprakṭın apiridə қilinoğını կandaq boloğan bolsa, uningdin boloğan «tupraklıq»larmu xundak bolur; asmandın kəlgini կandaq bolsa, uningdin boloğan «asmanlıqlar»mu xundak bolur. Bizlər «tupraklıq adəm»ning süritidə bolqinimizdək, «asmanlıq adəm»ning süritidimu bolimiz. Əmma xuni eytimənki, i կerindaxlar, ət wə կandin tərəlgənlər Hudanıng padixahlıkişa warislik կilmaydu; əlüp qiriyydioğan tənliklər qiriməs һayatka warislik կilmaydu».

(Injil, «Korintliklərə» 1-məktup, 15-babtin)

Huda degən կandaq bolidu?

Hudanıng zadi կandaq bolidioğanlıığını qüxiniximiz kerək. U tax yürəkmu? U mehribanmu?... Bundak mühim so'allaroğa nədin jawab tapalaymiz?

Injilda mundak deyilgən: —

«Həmmə Manga Atamdin təkdim əlində; Oqulning kimlikini Atidin baxça həqkim bilməydi, wə Atiningmu kimlikini Oqul wə Oqul axkarilaxni layik kərgən kixilərdin baxça həqkim bilməydi» («Luqā», 10-bab, 22-ayət).

«Hudani həqkim kərüp bakşan əməs; birak Atining ķuqıkida turoquqi, yəni birdinbir Oqul uni ayan қildi».

(Injil, «Yuhanna», 1-bab, 18-ayət)

Xübhisizki, «Hudaning ķuqıkida turoquqi» degən bu ibarə Məsihning Hudaning kenglini bilidiojanlığını wə Huda bilən bək yekin munasiwəttə bolidiojanlığını qüxəndürirdi. Xundakla U bizgə Hudaning ķandak bolidiojanlığını bildürələydi. U bir ketim muhlislirioqa bundak degən: —

«Yol, həkikət wə həyatlıq Əzümdurmən. Meningsiz həqkim Atining yenioğa baralmayıdu. Əgər Meni tonuojan bolsanglar, Atamnimu tonuojan bolattinglar. Həzirdin baxlap Uni tonudunglar həm Uni kərdüngərəklər, — dedi.

— I Rəb, Atini bizgə kərsitip қoysangla, xu kupayə, — dedi Filip.

Əysə uningoşa mundak dedi: — «I Filip, silər bilən birgə bolqınimoşa xunqə wakit boldi, Meni tehiqə tonumidingmu? Meni kərgən kixi atini kərgən bolidu. Xundak turukluk, sən nemixka yənə: «Bizgə Atini kərsətkəysən» dəysən? Mən Atida, Ata Məndə ikənlikigə ixənməmsən? Silərgə eytən səzlirimni əzlükümdin eytənim yok; bəlki Məndə turuwatlı Ata Əz əməllirini ķiliwatıdu. Mening Atida

**boloqanlığım ola, Atining Məndə boloqanlığı ola ixininglar. Yaki
həqbolmioqanda, Mening kılqan əməllirim din Manga
ixininglar»** (Injil, «Yuhanın», 14-babtin)

Xunga, Məsih Əysa toopruluk əgənsək, Hudanıngmu կandak
ikənlikini əgəngən bolımız.

— «**«Kalam» (Hudanıng Səzi) insan boldi həm arimizda
makanlaxtı; wə biz Uning xan-xəripigə kariduk — u xan-xərəp bolsa,
Atining yenidin kəlgən, mehîr-xəpkət wə həkikətkə toloqan birləşdir
yeganə Oqliningkidur».**

(Injil «Yuhanın», 1-bab, 14-ayət)

Bu ayət bizgə Əysa Məsihning Hudanıng mənggülüklük Kalamı (səzi)
ikənlikini əgitidü. Pəkət U xu salahiyitidə bolsila Hudani bizgə
tonutalaydu, qünki: «**Muğəddəmdə (həmmidin burun) «Kalam» bar
idi; Kalam Huda bilən billə idi həm kalam Huda idi. U həmmidin
burun Huda bilən billə idi»** (Injil, «Yuhanın», 1-bab, 1-2-ayət)

Huda mənggülüklük bolqandan keyin, Uning Kalamining (səzining)mu
mənggülüklük ikənlikini qüxinix təs əməs. Bu dunyada Məsih Əysadin baxka
həqkandak adəm «Hudanıng Kalamı» dəp ataloqan əməs.

Mutəpəkkur bir müslümən: «Huda Əzining mənggülüklük səzini
ipadılımkı bolup «mənggülüklük Kur'an»ni qüxürgən» degən ukünni
köbul ķıralısa, undakta Huda Əzining mənggülüklük təbi'itini mənggülüklük
Kalamı bolqan Məsih arkılık (teni arkılık) ipadılığınlikini köbul

ķılgalmaydiqanlıqining nəri bar? Hudanıng Kalamı həkikiy bir insan bolup Əz teni arkılık ayan bolqanlığından guman ķılqıdək yeri barmu? (xuning üçün Məsih, Əysa bəzi-bəzilərdə Əzini «İnsan'ooqli» dəp atıqan). 600 yıldın keyin «Qur'an» Məsih, Əysanıng «Hudadin kəlgən bir səzi («kələmisi», «kalamı»)» ikənlikini etirap ķılqan (Sürə «Al-imran», 45-ayət).

Ispat

Injilda: «**Bu hux həwər Əz Oqlı, yəni Rəbbimiz Əysa Məsih toqrisididur; jismaniy jəhəttin U Dawutning nəslidin tuqulqan; birdinbir pak-mukəddəs Roh təripidin əlümdin tirildürülük arkılık «Küq-ķudrət Igisi Hudanıng Oqlı» dəp kərsitilip bekitilgən»** deyildi («Rimliklaroja», 1-babtin)

Məsih, Əysanıng ələmi, dəpnə ķilinixi wə tirildürülüxi toqrisidiki «**kərsitilip bekitkən**» ispatlar bizgə heli baldurla nuroqun guwahqılar arkılık bu dunya oja berilgən ispatlardur.

Məsih, Əysani inkar ķilsak,

Hudanimu inkar ķılqan bolımız

Injilda: «**Ata Əzi həqkimning üstdin həküm qıqarmayıdu, bəlkı barlık həküm ixlirini Oqluloja tapxuroqan. Buningdin məksət, —**

insanlarning həmmisi Atioqa hərmət kılqandək, Oqluqimu ohxaxla hərmət kılıxi üqündur. Kimki Oqluni hərmətləmisə, Uni əwətküqi **Atinimu hərmətləmigənlərdin bolidu**» dəp hatirilinidu. («Yuhanna», 5-bab, 22-23-ayət).

Məsih Əysaçla ita'ət kilmisək Hudanıñ əzəzipigə қalımız: —

«**Oqluqa etikad kılqıqi mənggülük hayatka igidur. Lekin Oqluqa ita'ət kilmioqıqı hayatni həq kərməydu, bəlkı Hudanıñ əzəzi xundaklarning üstidə turidu**» (Injil, «Yuhanna», 3-bab, 36-ayət).

Halbuki,...

«**Huda Oqlini dunyadiki insanlarnı gunahka bekitix üçün əməs, bəlkı ularning U arkılık kutkuzuluxi üçün dunyaçla əwətti**» (Injil, «Yuhanna», 3-bab, 17-ayət).

Huda bizgə həkikətən keyünidu

«**Qünki Huda dunyadiki insanlarnı xu կədər səyiduki, Əzining birdinbir yeganə Oqlini pida boluxka bərdi. Məksiti, Uningə qa etikad kılqan hərbirining һalak bolmay, mənggülük hayatka erixixi üqündur**».

(Injil, «Yuhanna», 3-bab, 16-ayət)

«**Huda Əz mehri-muhəbbitini bizgə xuningda kərsituduki, biz tehi gunahkar waktimizda, Məsih biz üçün jenini pida կildi**»

(Injil, «Rimliklarqa», 5-bab, 8-ayət).

Təwrat wə Zəburda, Məsih Əysa dunyaçqa kelixtin heli burunla yətküzülgən bexarətlər boyiqə, U ularni krestlinixi bilən əməlgə axurup, Əz ihtiyari bilən bizning gunahlırimizni, yəni xu gunahlırimizning tegixlik jazasını Əz zimmisigə aldı. Xuningdin kərüwelixinə boliduki, Uning əlüm jazasını köbul ķılıqını, krestkə mihlanojanlıki hərgiz məəqlubiyət yaki «uluəl bir paji'ə» əməs. U əlməy, tirildürülməgən bolsa hərgiz barlık insaniyətkə Қutkuzojuqi bolğan Məsih («Қutkuzojuqi padixah») bolalmaytti.

Sizning Uning qongkur mehîr-muhəbbitini köbul ķilixingizni jiddiy dəwət ķilimiz. Padixah Dawut pəyəqəmbərning Məsih Əysa toqrisida dəwrimizdin üq ming yil ilgiriki bərgən bexaritini anglap kərüng: —

**«Oqulning (Hudaning Oqlining) oqəzipining կօզօլմաσլիք үقۇن,
Uni səyünglar;
Qünki Uning oqəzi pi səlla կայնիսа,
Yolunglardila һalak bolisilər;
Uningçqa tayanovanlar nəkədər bəhtliktur!»**
(«Zəbur», 2-küyi, 12-ayət)

**«Qünki əlgənlərni Ata կանակ tirildürüp, ularoja հայալիք ata
կիոյան bolsa, Oqulmu xuningçqa ohxax Əzi halioyan kixilərgə
հայալիք ata կiliđu. Xuningdək, Ata Əzi հեղկimning üstidin հեկүմ
qıçarmaydu, bəlki barlık հեկүմ ixlirini Oquloja tapxuroyan».**

(Injil, «Yuħanna», 5-bab, 21-22-ayət)

«Mən yaximioğan bir həyatka,
Əlmigən bir əlümgə,
Baxka birining həyatişa,
Baxka birining əlümigə,
Tiktim mənggülük həyatimni».

(**Izahat** — yukarıkı kur'anidiki ayətlər Muhəmməd Salih tərjimə қılɔjan 1986-yili 11-ayda Millətlər Nəxriyati təripidin nəxir қilinɔjan Kur'an Kərimning uyqurqə tərjimisigə asasən elindi).

«**Həkikətni bilisilər wə həkikət silərni azadlığğa erixtüridu**»
(Injil, «Yuhanna», 8:31-ayət)

«Internet»tin paydilinidioğan bolsingiz,
«www.mukeddeskalam.com»din
Mukəddəs Kitabtiki barlıq kisimlarnı qüxürgili bolidu.